



Azərbaycan sənətkarlığı həmişə özünün istedadlı sənətkarları ilə seçilmiştir. Sənətin müxtəlif sahələri ilə məşğul olan neçə-neçə belə sənətkarlarımız xarici ölkələrdə də tanınır. Metalisləmə, metal üzərində özəmə sənəti sahəsində öz dəst-xətti ilə seçilən belə sənətkarlardan M.Əkbərov, Ş. Məmmədov və b. adalarını qeyd etmək olar.

## İstedadlı rəssam, təcrübəli müəllim, gözəl insan

Bəlsənət ustalarından tanımlı F.Ösgərovun bu sahədə özünəməxsus yeri var. Firudin Qudrat oğlu Ösgərov 14 dekabr 1936-ci ilə Bakının Ramana kəndində ziyan ailisində dünyaya göz açmışdır. Uşaqlıq illəri mühərbiyyət dövründə təsadüf edən bir çox uşaq kimi F.Ösgərovun da uşaqlıq illəri çatınıklılırla keçib.

Atası Böyük Vətən mühəribəsində hələk olan Firudin mühərbiyyət sonrakı illərini də ana himayəsində keçirmiştir.

Lakin anasının zəhmətkeşliyi, qayğısı ilə bütün çətinliklər üstünə gələn Firudin tədrisindən kəndə qalmamış və dəslərinə həmişə hazırlıqlı olmuşdur. Təhsilini davam etdirmək zamanı göldükda isə o, sənətkarlıq yolunu seçir. Təhsilini bu istiqamətdə davam etdirmək qərarına gələn F.Ösgərov birinci Ə.Əzizməzə adına rəssamlıq məktəbinə daxil olur.

Həmin məktəbi bitirdikdən sonra dörd il hərbi xidmətdə olan gənc Firudin iki il də dənizdə işləməlidir. Bütün bu illər ərzində də təhsilini davam etdirməyi düşənən F.Ösgərov ali təhsil almaq üçün sənədlərini

Moskva Ali Bədii-Sənaye Məktəbinə təqdim edir. Həmin dövrdə müsabiqənin çox olduğu bu məktəbə on beş nəfər azərbaycanlı gənc sənədlərini vermişdir.

Xüsusi göndərişlər galonluları siyahısında adı olmayan F.Ösgərov imtahanlardan uğurla keçir. O, tələbə adını qazanan iki azərbaycanlıdan biri olur. Rəssamlıq məktəbində təhsil aldığı dövrdə olduğu kimi burada da özünün bacarığı, istedadı ilə qrup yoldaşlarından seçilən, müəllimlərinin diqqətini cəlb edən F.Ösgərov metalisləmə, metal üzərində döymə sənəti ilə maraqlanır və onun dərinliklərini öyrənməyə çalışır.

İstedadı, bacarığı daima müəllimlərinin nəzərində olan F.Ösgərovun təhsilini başa vurduqdan sonra həmin institutda qalmaq və pedagoji fəaliyyətə başlamaq təklifi olunsa da, o, Azərbaycana qayıdır. Bundan sonra bütün ömrünün metal üzərində döymə sənətinə hər edən rəssam vətəndə müəllim kimi fəaliyyətə başlayır.

O, ilk dəfə Azərbaycan Politexnik İnnstitutunun təsəvir incəsənət kafedrasında müəllim işləyir. Ömrünün sonuna qədər Azərbaycan Memarlıq və İnşaat İnnstitutunda müəllim kimi çalışan F.Ösgərov bir müddət Azə-

baycan Dövlət Rəssamlıq Akademiyasında da müəllim işləmişdir.

Dərs dediyi illərdə yüzlərlə asıl sənədkarın, nəcib insanın yetişməsində böyük əməyi olan Firudin müəllimin həmişə öz tələbələri haqqında fəxrlə danişardı. Heykəltəraşlıqlıdan, rəsmindən və rəngkarlıqlıdan dərəcə deyən müəllimin tələbələri arasında ölkəmizdə və onun hüdudlarından kənarda kifayət qədər tanınan (ABŞ, Avropanın ölkələrində işləyən), istedadlı memarlar kifayət qədərdir.

Müəllimin bəlsənətlərindən Ugur Miralayev, Gülçöhrə Məmmədova, Hacami Atakışiyev, Fəxrəddin Miralayev, Çingiz Hüseynov, Elçin, Nəriman İmamalıyev, Kazım Rezai, Babək Xəlilov və başqalarının adlarını qeyd etmək olar. Artıq özələri tanınmış simalar olan tələbələri təhsil aldığı illərdən sonra da müəllimləri ilə əlaqəni əzməmişlər. Müəllimlərinin həmişə böyük sevgi və hörmət hissisi ilə ziyarət edən tələbələri indi də onu eh tirəm hissi ilə yad edirlər.

Ömrünün qırıq beş ildən artıq hissəsini yaradıcılığa hər edən F.Ösgərov gənc yaşlarından müxtəlif sənədlərdə çıxış etmə və əsərləri müükəflətlərə layiq görülmüşdür. Yaradıcılığının ilk nümunələrindən olan "Sevgi", "Sualtı hayatı", "Gələcək" adlı metal üzərində döymə işləri bu gün də kompozisiyasına, kamilliyyətə, mükəmməl işlənməsinə görə diqqəti cəlb edir.

Onun "Nəfi buruqları", "Sülh quşları", "Zəhmətəş insanlar", "Bəliqlər", "Ana sevgisi", "Qələbə", "Quruculuq", "Manqal", "Novruz dəst", "Tovuz quşları", "Qəndil", "Bismillah" və başqa əsərlərinin adlarını qeyd etmək olar. Müəllif gənc yaşlarından yaradıcılığının son dövründə qədər çoxsaylı güldən, dolça və s. bədii üslublu silsilə əsərləri işləyib hazırlanmışdır. Son illərdə müəllimin tələbəsi ilə birgə hazırlanmış sintez işləri də özünün mükəmməlliyi, orijinallığı ilə seçilir.

Qeyd etməliyik ki, F.Ösgərovun işləri əksar həllarda xarici qonaqlar tərəfindən alınır və ya onlara hədiyyə olunurdu. Bu səbəbdən də müəllifin yaradıcılıq əsərlərinin demək olar ki, çox hissəsi xarici vətəndaşları xəsxli kolleksiyalarını zənginləşdirir.

Daima yaradıcılıq eşqi ilə yaşayan F.Ösgərovun dövlət şəhəriyyəti, dövrdə səviyyəli işləri də özünəməxsusluğunu ilə seçilir. O, hələ gənc yaşlarından dövlət rəhbərliyi tərəfindən verilən sıfarişləri yüksək səviyyədə həzırlayıb təhlil etmişdir. Ömrünün sonuna dək bəlsənət işləri ünvanlanan rəssamın əsərləri respublikanın müxtəlif güşələrini bəzəyir. Şəhərimiz R. Behbudov küçəsində, İnşaatçılar prospektində və s. yerlərində onun əsərləri rast gəlmək olar.

Yeni-yeni əsərlər yaratmaq həvəsi ilə yaşayan rəssam ömrünün yetmişinci ilində fərdi sərgini təşkil etmək istəyirdi. Sərgi ilə bağlı bir çox işlər hazır olsa da, rəssam nə üçünə bu arzusunu yetmiş beş illiyində həyata keçirməyə qərar verdi. Lakin həyat eşqi ilə dolu olan sənətkarın bu istəyi arzu olaraq qaldı.

O, ömrünün yetmiş üçüncü ilində bu dünyaya ilə vidası-

laşmalı oldu. Həqiqətən də ölüm arzu, istək, yaş, məqam, heç birini tanımır, onun üçün lazımi vaxtın çatmasına kifayətdir. Beləcə, neçə-neçə yaradıcılıq, həyat arzusunu rəssam özü ilə apardı.

Təssüflər olsun ki, çox çəkmədi, qısa müddətdə (otuz gün arzında) onun emalatxanası sonatın nə olduğunu dəri etməyən, hətta sonatı da maddi münasibət baslayan və s. düşüncələr tərəfindən çox pür şəkildə boşaldı. Bu qısa müddətdə rəssamın neçə-neçə yaradıcılıq asarı (hənsi ki emalatxanasında saxlanılır) lazımsız əşya kimi mahv edildi. Həmin işlərdən ancaq bir neçəsi, hansı ki interyerdə istifadə etmək olardı, onlara saxlanıldı.

Hal-hazırda demək olar ki, F.Ösgərovun ustası, mahir bilicisi olduğu metal üzərində işləmə sənəti ilə gənc rəssamlar məşğul olmur. Həq qəbəhsəs ki, gənc rəssamların metal üzərində işləmə sahəsi ilə məşğul olmasına səbəb bu sonatın çox çatın olmasından, çoxlu vaxt, peşkarlıq və zəhmət tələb etməsindən irəli gəlir.

Hər dəfə sənətin müxtəlif sahələri haqqında fikirləşəndə metal üzərində döymə sənəti haqqında bəlsənətə gəlir: "Axi nə üçün sənətkarlığın bu sahəsini, bu sənəti özümüz məhv edirik, itiririk". Firudin müəllimin bu sənətin çox böyük inceklərini, üslublarını, tələbələrini, lakin çox təssüflər olsun ki, onları özü ilə apardı. Çünkü əvvəlki illərdə olduğu kimi 2000-ci illərdə də Dövlət Rəssamlıq Akademiyasında işlədiyi dövrə bu sənəti tələbələrindən öyrətməyə çalışısa da, tələbələr sənətin ağırılığına dözməyərək, gələcək durumlarını düşünərək onu öyrənməkdən imtina etdilər.

Milli və tarixi sənətkarlığımızın bir sahəsi olan metal üzərində döymə, metalisləmə sənəti əvvəlki görkəminin, əzəmətinin, forma müxtəlifliyinin, naxış, ornament zənginliyinin, mürəkkəbliyinin itirir, bəlkə də itirib desək, daha doğru olar.

### ● Dürdənə QƏDİROVA

